

Bayramova T.A.

AMEA, İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan

tamilla@iit.science.az

PROQRAM MÜHƏNDİSLİYİ STANDARTLARININ ANALİZİ

Daxil olmuşdur: 19.09.2019. Düzəliş olunmuşdur: 24.10.2019. Qəbul olunmuşdur: 30.10.2019.

Program mühəndisliyinin inkişafı program təminatının işlənilmə prosesinin daha da dinamik və innovativ olmasını və onun hüquqi-iqtisadi bazasının gücləndirilməsini tələb edir. Sifarişçinin tələblərinə cavab verə biləcək keyfiyyətli program təminatının işlənilməsi üçün onun normativ bazası reglamentləşdirilməli və standartlaşdırılmalıdır. Program təminatının həyat dövrü proseslərini əhatə edən yüzlərlə beynəlxalq standartlar mövcuddur. Məqalədə program mühəndisliyinin standartları təhlil edilmiş və program təminatının keyfiyyətinin idarə edilməsi üçün onların tətbiqinin vacibliyi vürgulanmışdır. Bu standartların tətbiq sahələri və program mühəndisliyi standartlarını işləyən əsas təşkilatlar haqqda məlumat verilmişdir. Standartların program təminatının müxtəlif xarakteristikaları üzrə klassifikasiyaları göstərilmişdir. Peşəkar program mühəndislərinin hazırlanması prioritet sahələrdəndir. Onlar tədris müddətində program təminatının işlənilməsi, sənədləşdirilməsi, programların həyat dövrünün idarə edilməsi, menecment və s. bacarıqlara malik olmaq üçün geniş biliklər bazasına və bacarıqlara yiyələnməlidirlər. Bu məqsədə beynəlxalq təşkilatlar tərəfindən bir neçə tədris standartı işlənilmişdir. Həmçinin standartlar arasında Azərbaycanda milli tədrisin xüsusiyyətlərini nəzərə alaraq peşəkar program mühəndislərinin hazırlanması üçün beynəlxalq standartlar əsasında tədris programının işlənilməsinin aktuallığı vürgulanmışdır. Eyni zamanda, program mühəndislərinə bu sahə üzrə mövcud olan baza standartlarının, standartların profilərinin və onların tətbiqi məsələlərinin tədrisinin vacibliyi göstərilmişdir.

Standartların işlənilməsi və tətbiqi üzrə dünyada mövcud olan tacrübəyə əsaslanaraq Azərbaycanda program mühəndisliyi üzrə milli standartların işlənməsi və qəbul edilməsi tövsiyə edilmişdir.

Açar sözlər: program mühəndisliyi, standartlar, keyfiyyətin idarə olunması, standartların profilləri, tədris standartları.

Giriş

Komputerlərin inkişaf tarixi ərzində program təminatının istehsal prosesi əhəmiyyətli dərəcədə dəyişmişdir. Proqramlaşdırma insandan yaradıcı düşüncə, xüsusi məharət tələb edən intellektual fəaliyyət növündən kütləvi istehsala qədər inkişaf edərək program təminatının istehsalı sənayesinə çevrilmişdir.

Müasir program komplekslərinin mürkkəbliyi, ölçüləri və yerinə yetirdikləri funksiyaların məsuliyyəti sürətlə artır, onlar nəqliyyat, maliyyə, təhsil, səhiyyə, hüquqi, hərbi, biznes sektorlarında və digər sahəlarda tətbiq edilir. Program təminatının funksiyalarının, ölçüsünün və qiymətinin artması ilə yanaşı, program mühəndisliyini dəstəkləyən metodlar, modellər, alətlər, metrikalar da inkişaf edir. Sifarişçilərin və istifadəçilərin program təminatının keyfiyyətinə və istifadəsinin təhlükəsizliyinə olan tələbləri da durmadan artır. Üçüncü minilliyyin başlangıcında informasiya təhlükəsizliyi öz əhəmiyyətinə görə milli təhlükəsizlik sistemində önə çıxır. Belə ki, artıq informasiya başarıyyatın an qiyamlı resursuna çevrilib və elmdə, təhsilda, idarəetməda, iqtisadiyyatda, biznesda, cəmiyyətdə bütün mütəraqqi yeniliklər, əhəmiyyətli hadisələr informasiya və bilik istehsali ilə bağlıdır. İnformasiya cəmiyyətində insan fəaliyyətinin bütün sferaları informasiya fəzasına daşınır, informasiya prosesləri sosial, siyasi, hüquqi, iqtisadi, psixoloji, kulturoloji və digər münasibətləri də əhatə edir [1]. İnformasiya təhlükəsizliyini təmin

etməyin yollarından biri də program təminatının işlənilməsi zamanı onun normativ bazasının reqlamentləşdirilməsi və standartlaşdırılmasıdan ibarətdir.

Program sonayesinin sürətlə inkişaf etməsi program təminatının işlənilmə prosesinin daha da dinamik və innovativ olmasına tələb edir. Lakin program sistemlərinin texniki tapşırıqlarında və həyata keçirilmiş layihələrin sonadlarında program təminatının keyfiyyəti anlayışı, əhəmiyyəti, onların hansı xarakteristikalarla təsvir olunması, necə ölçüləsi və tətbiq edilən yeniliklər göstərilir. Program təminatının göstəricilərinin müqavilədə, texniki tapşırıqda və ya spesifikasiyalarda eks olunmuş tələblərlə necə müqayisə edilməsi olması haqqında məlumatlar kifayət qədər formalasdırılmışdır və ya bu haqda ümumiyyətlə dəyişilmər. Məhz bu səbəbdən program təminatının işlənilməsi zamanı standartların tətbiqindən tələbat getdiyəcək artırmışdır [2].

Hal-hazırda program komplekslərinin işlənilməsi, tətbiq edilməsi, istismarı və təkmilləşdirilməsi üçün proseslərin, texnologiyaların, metod və vasitələrin reqlamentləşdirilməsi və standartlaşdırılması aktual məsələlərdən biridir. Dünya və yerli təcrübədən istifadə etmədən kompüter texnologiyalarının və program təminatının inkişafı mümkün deyil.

Program mühəndisliyi üzrə standartları işləyen təşkilatlar

Standartlaşdırma məhsullar üçün norma, qayda və xarakteristikaları müyyənələşdirən fəaliyyətdir. Adətən standartlar müxtəlif milli və beynəlxalq qurumlar, peşə cəmiyyətləri və ya sənaye təşkilatları tərəfindən təsdiqlənir. Standartlar əsasən aşağıdakı kimi klassifikasiya edilir:

- Beynəlxalq standartlar;
- Milli standartlar;
- Təşkilati standartlar;
- Layihənin standartları.

Program mühəndisliyi üzrə standartlar aşağıda göstərilən təşkilatlar tərəfindən işlənilir:

- **Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat – International Organization for Standardization (ISO).** Bütün fəaliyyət sahələrində, o cümlədən, IT sahəsində standartları işləyib hazırlayırlar [2];
- **Beynəlxalq Elektrotexnika Komissiyası – International Electrotechnical Commission (IEC).** Elektrik, elektron və qarışq texnologiyalar sahəsində standartlar işləyir. Bu standartlardan çoxu ISO ilə müştərlik işlənilir [3];
- **Hesablama Texnikası Assosiasiyyası – Association for Computing Machinery (ACM).** Hesablama texnikası sahəsində ümumdünya elm və tədris təşkilatıdır [4];
- **Program Mühəndisliyi İnstitu – Software Engineering Institute (SEI).** Program təminatının keyfiyyəti və onu işləyən təşkilatların mükəmməliyi (kamilliyyi) üzrə standartları işləyir [5];
- **Layihələrin Menecmenti İnstitu – Project Management Institute (PMI).** Layihələrin menecmenti üzrə standartları işləyir, mütəxəssislərin ixtisasının artırılması ilə məşğul olur [6];
- **Elektronika və Elektrotexnika üzrə Mühəndislər İnstitu – Institute of Electrical and Electronics Engineers (IEEE).** Elektronika və hesablama texnikası sahəsində standartların hazırlanmasında böyük xidməti var [7];

Program mühəndisliyi üzrə əsas standartlar ISO və IEC birləşmiş birinci texniki komitəsinin 7-ci altkomitəsi (ISO/IEC/JTC1/SC7 - Software and systems engineering) və ISO-nun keyfiyyətin idarə olunması və təmin edilməsi üzrə 176-ci texniki komitəsi (ISO TC176) tərəfindən işlənilir. ISO/IEC/JTC1/SC7 1987-ci ildə yaradılmışdır. Sonradan bu komitədə program təminatının işlənilməsinin konkret sahələrini əhatə edən bir neçə işçi qrup yaradılmışdır [8]:

- **WG 2:** Sistem program təminatının sənədləşməsi (*System software documentation*);
- **WG 4:** Alətlər və ətraf mühit (*Tools and environment*);

- **WG 6:** Proqram məhsulları və sistemlərinin keyfiyyəti (*Software Product and System Quality*);
- **WG 7:** Hayat dövrünün idarə edilməsi (*Life cycle management*);
- **WG 10:** Proqram təminatının həyat dövrü proseslərinin qiymətləndirilməsi (*Process assessment*);
- **WG 20:** Proqram təminatı və sistemləri üzrə biliklər və ixtisaslaşma (*Software and systems bodies of knowledge and professionalization*);
- **WG 26:** Proqram təminatının sınığı (*Software testing*).

Bu komitə standartlaşdırma sahəsində əsasən aşağıdakı əsas istiqamətlər üzrə standartların işlənilməsini təmin edir:

- ❖ **Program mühəndisliyinin prosesləri.** JTC1/SC7 komitəsi Sisitem Mühəndisliyi Üzrə Beynəlxalq Şura (*International Council of Systems Engineers –INCOSE*), IEEE və digər təşkilatlarla birgə proqram sistemlərinin yaradılmasının qabaqcıl təcrübələrindən istifadə edərək standartlar işləyir;
- ❖ **Müəssisələrin arxitekturu.** JTC1/SC7 Obyektlərin İdarə Ediləsi üzrə Qrup (*Object Management Group – OMG*) ilə birgə açıq paylanmış emal (*Open Distributed Processing – ODP*) standartlarını işləyirlər;
- ❖ **Program mühəndisliyi üzrə biliklər toplusu və sertifikatlaşdırma.** JTC1/SC7 komitəsi IEEE ilə birgə SWEBOK (*Software Engineering Body of Knowledge*) və proqram mühəndislerinin sertifikatlaşdırılması üzərində işləyir.

Proqram təminatının keyfiyyətinin idarə və təmin edilməsi sistemlərinin standartları 176-ci texniki komitə tərəfindən işlənilir.

Milli standartları işləyən təşkilatlar beynəlxalq standartlardan bir bünövra kimi istifadə edə bilər. Azərbaycanda İKT-nin inkişafına təkan vermək məqsədi ilə beynəlxalq tələb və tövsiyalara uyğun milli standartların hazırlanması, ekspertizası, razılışdırılması və onlardan istifadənin səmərəliliyinin artırılması ilə bağlı işlər Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin birgə əmri ilə yaradılan və 2008-ci ilin avqustundan fəaliyyət göstərən Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsi (TK 05) tərəfindən həyata keçirilir [9].

Standartların tətbiq sahələri

İnformasiya kommunikasiya texnologiyaları (İKT) məhsulları və xidmətləri iqtisadi cəhətdən inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə kommersiya, sənaye və məişət sahələrində geniş yayılmışdır. Həyatın bütün sahələrində kompüterləşmiş qurğulardan istifadə edilməsi nəticəsində bütün dünya proqram sistemləri və onlarla əlaqəli xidmətlərin təsiri altına düşmüştür.

İKT məhsul və xidmətlərinin çeşidləri artmışdır və getdikcə daha da genişlənir (elektron tibb sistemləri, trafikin idarə edilməsi sistemləri, inforasiya sistemləri, bulud xidmətləri, aşyaların interneti və s.). İstifadəçinin maraqlarını qorumaq üçün proqram təminatında olan səhvələr və boşluqlar nəticəsində yaranan biləcək bütün növ riskləri minimallaşdırmaq lazımdır. Bu işdə proqram mühəndislerinin üzərinə daha böyük vazifələr düşür. Proqram təminatını işləyənlər və sistem mühəndisleri etibarlı və təhlükəsiz sistemlər yaratmaqla biznes, sənaye və bütün cəmiyyət üçün etibarlı xidmətin göstərilməsini təmin etməlidirlər.

Hal-hazırda proqram təminatının işlənilməsi sahəsində bilik və təcrübələrin həcmi əhəmiyyətli dərəcədə artmışdır. Bunnardan standartların işlənilməsi zamanı əsas vasitə kimi istifadə edilir. Proqram mühəndisliyinin standartları proqram təminatının keyfiyyətinin idarə edilməsində mühüm rol oynayır, məhsulun və ya prosesin lazımı atributlarını müəyyənləşdirir. Proqram mühəndisliyində standartlar aşağıda göstərilən məsələləri əhatə edir:

- ✓ Terminolojiya;
- ✓ Ümumi tövsiyələr;

- ✓ Fəaliyyət prinsipləri;
- ✓ Tacrübədə tətbiq etmək üçün tövsiyələr;
- ✓ İşlənilmə alətləri və metodlarla aid tövsiyələr;
- ✓ Kefiyiyətin idarə edilməsi üzrə plan;
- ✓ Validasiya və verifikasiya planı və s.

Bu standartların tətbiqinin aşağıda göstərilən üstünlükləri var:

- ✓ Ən yaxşı tacrübəni inkapsulyasiya edir;
- ✓ Keçmiş səhvlərin təkrarlanmasının qarşısını alır;
- ✓ Konkret bir mühitdə kefiyyətin nə demək olduğunu müəyyənləşdirmək üçün əsas verir;
- ✓ Taşkilatın kefiyyəti anlayışını müəyyən edir;
- ✓ Layihənin davamlılığını təmin edir (yeni heyət program təminatının işlənilməsini davam etdirə bilir) və s.

Program mühəndisliyi standartları tədqiqatlar nəticəsində işlənilmiş və müəssisələrdə qəbul edilmiş qabaqcıl metod və nəzəriyyələrin integrasiyası, nizamlanması və optimallaşdırılması nəticəsində işlənilir, təkmilləşdirilir və fəaliyyət dairəsi genişləndirilir. Son bir neçə il ərzində kefiyyətli program təminatının işlənilməsi üçün onun hayat dövrü proseslərinin dəstakləyən və tənzimləyən bir çox beynəlxalq standartlar yaradılmışdır. Program təminatının təkamülündə beynəlxalq standartların rolü böyükdür. Onlar program məhsullarının istehsalına çəkilən xərclərin azaldılması, program məhsullarının kefiyyətinə nəzarət və onlarla əlaqəli olan xidmətlərin kefiyyətinin artırılması üçün tətbiq edilir [10].

Program mühəndisliyinin müasir standartları əsasən aşağıdakı istifadəçilərin tələblərinə cavab vermək üçün yaradılmışdır:

- Biznes, sənaye, hərbi, dövlət sektorları və istifadəçi bazarı üçün program sistemlərini işləyən böyük şirkətlər* bu standartlardan istifadə etməklə beynəlxalq bazzarda öz mövqelərini gücləndirirlər;
- Korporativ inforrnasiya sistemlərinin sahibləri və istifadəçilərinə* bu standartlar xərclərin azaldılması, IT xidmətlərinin kefiyyətinin yaxşılaşdırılması, azad rəqabət, risklərin və qeyr-müəyyənliliklərin azaldılması imkanı verir;
- Program sistemlərinin yaradılması üçün metod və vasitələri işləyənlərə* bu standartlar xüsusişmiş və lisenziyalı metod və vasitələrdən açıq və sərbəst yayılan program məhsullarının və xidmətlərin yaradılmasına keçid üçün köməklik edir;
- Təhsil müəssisələrinə* program təminatının yaradılması üçün metod və vasitələrin öyrədiləsi üçün lazımi tövsiyələr bu standartlarda verilmişdir.

Övvəllər program təminatının istehsal üçün standartları müəssisələr özləri işləyirdilər. Hələ hazırda müəssisələr program təminatının işlənilməsi zamanı beynəlxalq taşkilatların dərc etdiyi standartlardan istifadə etməyə üstünlük verirlər. Bu standartlar:

1. Program sənayesinin əsası olan program təminatının həyat dövrünün ümumi strukturunu təyin edir və yeni terminləri formalasdırırlar;
 2. Program məhsullarının istehsalı, təyinatına görə tətbiqi, müşayiət edilməsi, tətbiqinin dayandırılması zamanı istifadə edilən proses, fəaliyyət növü və məsələləri təyin edirlər;
 3. Program komplekslərinin həyat dövrü proseslərinin idarə edilməsi və inkişaf etdirilməsi zamanı istifadə ediləcək faaliyyət növlərinə aid tövsiyələri və normativləri təyin edirlər;
 4. Program məhsulunun həyat dövrü müddətində istifadəçi, istehsalçı və digər əlaqədar şəxslər arasında münasibələri tənzimləyən müəyyən fəaliyyətlər məcmusunu təqdim edirlər.
- Program mühəndisliyinin standartları əsasən dörd qrupa bölünür:
- *Program mühəndisliyinin əsaslarının standartları* (lügətlər, tezauruslar, biliklər toplusu və program mühəndislerinin sertifikatlaşdırılması);

- **Program sistemlərinin yaradılması üçün standartlar** (program sistemlərinin həyat dövrü, onun idarə edilməsi və həyat dövrünün ayrı-ayrı proseslərini əhatə edir);
- **Program sistemi və proseslərin xüsusiyyətlərinin idarə edilməsi və qiymətləndirilməsi üçün standartlar** (program sistemlərinin keyfiyyətinin idarə edilməsi, keyfiyyətin qiymətləndirilməsi, həyat dövrü proseslərinin kamillik dərəcəsinin qiymətləndirilməsi, sistemin tamlığının və göstərilən xüsusiyyətlərin tömin edilməsi);
- **Program sistemi və proseslərin tasvir edilməsi üçün standartlar** (sənədləşmələrdə istifadə edilən dillər (əsasən UML), açıq paylanmış emal modelinin tətbiqi, müəssisənin arxitekturunun təyin edilməsi).

Əvvəllər program mühəndisliyinin standartları əsasən sənədlərin tərtib edilməsi, terminoloji lügətlər və s. bu tipli normativ sənədlərdən ibarət idi. Hal-hazırda bu standartlar program təminatının bütün həyat dövrünü əhatə edir və müxtəlif şəkildə klassifikasiya edilir. ISO və digər beynəlxalq standartlar bir-biri ilə terminologiya, struktur və semantika baxımından uzaşdırılır [11].

Şəkil 1-də ISO standartlarının program təminatının həyat dövrü mərhələlərində tətbiqi və onların digər standartlarla qarşılıqlı əlaqəsi verilmişdir [12]. Bu standartlardan əksəriyyəti Amerika Milli Standartlar Institutu (American National Standards Institute - ANSI) tərəfindən də qəbul edilir. ANSI-də program mühəndisliyi üzrə standartlar şəkil 2-də olduğu kimi klassifikasiya edilmişdir [13].

Program mühəndisliyinin standartlarının hərtərəfli öyrənilməsi və tətbiq edilməsi əsas problemlərdən biridir. Müxtəlif tipli böyük program komplekslərinin yaradılması üzrə dünya təcrübəsinə özündə birləşdirən standartların tətbiq edilməsi program məhsullarının qiymətinin, əmək tutumunun, işlənilmə müddətinin əhəmiyyətli dərəcədə azalmasına, texniki-iqtisadi göstəricilərinin yaxşılaşdırılmasına, mütaxassislərin əmək məhsuldarlığının və yaradılan məhsulun keyfiyyətinin artmasına götürir.


Böyük program sistemlərinin həyat dövrü standartlarda proseslər, mərhələlər, fərdi işlər və əməliyyatlar dəstisi şəklinde onların yerinə yetiriləcəyi ardıcılıqla verilir. Burada tələblərin təhlilindən başlayaraq program təminatının istismardan çıxarılmasına qədər bütün həyat dövrü reqlamentləşdirilir. Bunun nəticəsində də program təminatının keyfiyyəti haqqda qabaqcədan fikir söylemək və onu idarə etmək mümkün olur. Layihələrin ölçüləri artıraq program təminatının tətbiqinən keyfiyyəti və təhlükəsizliyi məsələlərinə qoyulan tələblər də artır.

Digər sonnayə istehsal sahalarında olduğu kimi program mühəndisliyində də program təminatının yanına texnologiyaları təkmilləşdirilir, standartların tətbiqinən tamlığı və düzgünlüyüne olan tələblər artır.


Program mühəndisliyi üzrə yüzlərlə sistemləşdirilmiş beynəlxalq standartlar mövcuddur. Hər hansı bir program layihəsinin işlənilməsi zamanı həmin layihənin təyinatından asılı olaraq program təminatının həyat dövrünü əhatə edən bir neçə standart seçilə bilər.

Mürkkəb sistemlərin yaradılması və müşayiət edilməsi zamanı sistemin konkret funksiyalarının səmərəli şəkildə reallaşdırılması üçün bir neçə baza standartlarından və normativ sənədlərdən istifadə edilməsi tələb olunur. Bu funksiyaların reqlamentləşdirilməsi üçün müəyyən sinif layihələrə, proses və komponentlərə tətbiq ediləcək baza standartları konkretləşdirilməlidir. Bu səbəbdən "standartların profili" anlayışı yarandı [14].

Standartların profili – bir neçə baza standartının (və digər normativ sənədlərin) məcmusudur, burada müəyyən funksiyaların yerinə yetirilməsi üçün dəqiqləşdirilmiş və uyğunlaşdırılmış şəkildə məcburi və məcburi olmayan imkanlar göstərilir. Profildə ona daxil olan hər baza standartının (və normativ sənədin) məməkün ola biləcək fakultativ imkanları və parametrlərinin qiymətləri göstərilir. Standartların profili onda istifadə edilən standartlara və normativ sənədlərə zidd ola bilməz. Eyni baza standartları əsasında müxtəlif layihələr üçün müxtəlif profillər yaradıla bilər. Mürkkəb program sistemlərinin həyat dövrü standartlarının profilinə 10-12 baza standartı daxil ola bilər.



Şəkil 1. Program mühəndisliyi üzrə ISO/IEC standartları



Şəkil 2. Program mühəndisliyi üzrə ANSI tərəfindən tövsiyə edilən ISO standartları

Standartların profilləri

Program mühəndisliyi sahəsində standartlaşmanın vəziyyəti və inkişafı aşağıda göstərilən xüsusiyyətlərlə xarakterizə olunur və profili yaradarkən və tətbiq edərkən bunları nəzərə almaq lazımdır [15]:

- Mövcud çoxsaylı beynəlxalq və milli standartlar mürəkkəb sistemlərin, program vasitələrinin və onların komponentlərinin işlənilməsi və tətbiqi proseslərinin standartlaşdırılmasına qoyulan tələbləri tam şəhər etmir;
- Beynəlxalq və milli standartların işlənilmə, razılışdırılma və təsdiq edilmə müddətinin uzun olması (3-5 il) bu sənədlərin tələb və təkliflərinin mürəkkəb sistemlərin yaradılma texnologiyaları və təcrübəsinin cari tələblərindən geridə qalmışına gətirir;
- Paylanmış program vasitələrinin yaradılmasının və inkişafının daha mürəkkəb və yaradıcı proseslərini (sistemi analiz, layihələndirmə, komponentlərin integrasiyası, sınaq və sertifikatlaşdırma) formallaşdırmaq və eyni bir sistemə gətirmək çətin olduğundan onları demək olar ki, standartların tələb və təkliflərinə uyğunlaşdırmaq olmur;
- Standartlaşmalı olan obyektlər və proseslər mürəkkəbləşdikcə standartın təkliflərində nəzərə alınan şərtlərə daha çox ehtiyac yaranır və onların müəyyən layihədə düzgün istifadə edilməsi üçün konkretləşdirilməsi və adaptasiya edilməsi lazım olur;
- Yüksək səviyyəli standartların işlənilməsi və nəşr edilməsində gecikmələr və program mühəndisliyi sahəsində müasir obyekt və proseslərin eyni sistemə gətirilməsi və reqlamentləşdirilməsinə olan tələblər sahələr, idarələr və şirkətlər səviyyəsində çoxlu sayıda normativ və metodik sənədlərin yaranmasına və tətbiqinə gətirir.

Program təminatının yaradılmasında standartların profilini tətbiq edərkən bəzi hallarda milli standartlardan və normativ sənədlərdən istifadə edilməli olur. Bu onuna əlaqədar olur ki, beynəlxalq standartlarda bəzi məsləhələr göstəriləməyib və ya sistemin yaradılmasında milli xüsusiyyətlərin nəzərə alınması vacibdir. Standartları tətbiq edərkən bəzi standartlarda boşluqlar aşkar edilir və onlarda göstərilən tələblərin əlavə edilməsi və ya təkmilləşdirilməsi lazım gəlir. Standartlarda göstəriləməyən, lakin sistemin komponentlərinin qurulması və qarşılıqlı əlaqəsi zamanı vacib olan bəzi funksiyalar idarə və müəssisələrin normativ sənədləri vasitəsilə təyin edilə bilər.

Keyfiyyətin idarə edilməsi üzrə SQuaRE standartlar seriyası

Müasir dövrdə ISO və IEC təşkilatları tərəfindən Sistemlər və program məhsulu – keyfiyyətə olan tələblər və qiymətləndirmə (*Systems and Software product – Quality Requirements and Evaluation (SQuaRE)*) ümumi adı altında standartlar seriyasının işlənilmə həzırlanması üzrə fəal işlər aparılır [16,17].

Program təminatının keyfiyyəti üzrə mövcud standartlar digər sistemlərin keyfiyyət xarakteristikalarına əsaslanır:

- Keyfiyyətə statistik nəzarət;
- Keyfiyyətin ümumi idarə edilməsi;
- Fasiləsiz təkmilləşdirmə.

Program təminatının keyfiyyətini necə ölçmək olar? Bu program təminatının işlənilməsi zamanı ciddi problemlərdən biridir və hələ də həllini tapmamışdır. Adətən, keyfiyyətli program təminatı dedikdə, istifadəçilərin tələblərinə cavab verən programı qəbul edirlər. Lakin eyni program təminatı üçün istifadəçilərin tələbləri müxtəlif ola bilər. Digər bir yanaşmada keyfiyyətli program təminatı program kodunda səhvlərin sayının az olmasıdır. Lakin təcrübədə səhvləri də tapmaq və ölçmək çox çətindir.

Program təminatının keyfiyyətini daxili və xarici atributlarla xarakterizə etmək olar. Keyfiyyətin xarici xarakteristikaları program təminatının icrası zamanı qiymətləndirilə bilən, daxili xarakteristikaları isə program təminatının daxili xüsusiyyətlərinin yoxlanılması nəticəsində

qiymətləndirilən atributlardır. Onlar müvafiq olaraq “ağ qutu” və “qara qutu” sınaq metodları ilə yoxlanıla bilər [18]. Standartda arxitektur, komponentlərdən təkrar istifadə edilməsi, kodlaşdırma stil, mətnin tamlığı, resurlardan istifadənin səməraliliyi və s. vacib daxili xarakteristikalar nəzərə alınmalıdır və program təminatı üçün istisnalar göstəriləməlidir. Bundan əlavə, program təminatının keyfiyyəti onun işlənilmə mərhələlərinə müvafiq olaraq tərkib hissələrinə bölünə bilər. Məsələn, dizaynın, icra olunmanın, sınağın və xidmətin keyfiyyəti. Bir standart bütün bu göstərilənləri əhatə edə bilmir və bu problemləri aradan qaldırmaq üçün standartlar ailisi işlənilir. SQuaRE standartlar seriyası ISO/IEC 9126-1-4:2001-2004 və ISO/IEC 14598-1-6:1998-2001 standartlar seriyasını əvəz etməyə yönəlmüşdür.

SQuaRE standartlar seriyasının əsas üstünlükleri aşağıdakılardır:

- Program məhsullarının keyfiyyətinin ölçüləməsi və qiymətləndirilməsi üzrə təlimatların koordinasiyası;
- Program məhsulunun keyfiyyətinə olan tələblərin spesifikasiyası üzrə təlimatların mövcudluğu.

SQuaRE standartlar seriyası aşağıdakı qruplara bölünmüştür [19]:

- **ISO/IEC 2500n – keyfiyyəti idarəetmə qrupu (Quality Management Division).** Verilmiş qrupdan olan standartlar SQuaRE seriyasının yerdə qalan standartlarında istifadə olunan ümumi modellər, terminlər və tərifləri təyin edir. Bu standartlar qrupu həmçinin SQuaRE seriyasının standartlarının istifadəsi üzrə təlimati da özündə saxlayır;
- **ISO/IEC 2501n – keyfiyyət modeli qrupu (Quality Model Division).** Verilmiş qrupun standartlarında kompüter sistemləri və program məhsulları, istifadə zamanı keyfiyyət və verilənlərin keyfiyyəti üçün ətraflı keyfiyyət modelləri təqdim olunmuşdur. Verilmiş standartlar qrupu həmçinin göstərilmiş keyfiyyət modellərinin istifadəsi üzrə praktiki təlimati da özündə saxlayır;
- **ISO/IEC 2502n – keyfiyyətin ölçüləməsi qrupu (Quality Measurement Division).** Verilmiş qrupun standartları program məhsulunun keyfiyyətinin ölçüləşsinin etalon modeli, keyfiyyət ölçülərinin riyazi tərifi və onların istifadəsi üzrə praktiki təlimati özündə saxlayır. Program məhsulları və sistemlərinin daxili və xarici keyfiyyət ölçülərinə, həmçinin istifadə zamanı keyfiyyət ölçülərinə misallar göstərilir. Bu ölçülərin əsası olan keyfiyyət ölçüləri təyin edilmiş və təqdim olunmuşdur;
- **ISO/IEC 2503n – keyfiyyətə olan tələblər qrupu (Quality Requirements Division).** Verilmiş qrupun standartları keyfiyyət modelləri və ölçülərinə əsaslanaraq keyfiyyətə olan tələbləri təyin etməyə kömək edir. Keyfiyyətə olan bu tələblər işlənilib hazırlanmaqdə olan program məhsulunun keyfiyyətinə olan tələblərin aşkar çıxarılması prosesində və ya qiymətləndirmə prosesi üçün giriş verilənləri kimi istifadə oluna bilər;
- **ISO/IEC 2504n – keyfiyyətin qiymətləndirilməsi qrupu (Quality Evaluation Division).** Verilmiş qrupun standartları program məhsulunun qiymətləndiricilər, sifarişçilər və ya inkişafetdiricilər tərəfindən qiymətləndirilməsi üzrə tələblər, tövsiyələr və təlimatları özündə saxlayır. Burada həmçinin ölçülərin qiymətləndirmə modulu şəklində sənədləşməsi qaydaları göstərilmişdir;
- **ISO/IEC 25050 – 25099 – genişlənmə qrupu (Extension division).** Verilmiş qrupun standartları hazır kommersiya program məhsullarının keyfiyyətinə olan tələbləri (Commercial Off-The-Shelf Software – COTS) və dayanıqlıq üzrə hesabatlar üçün ümumi sənaye formalarını özündə saxlayır.

Çox kiçik müəssisələrin standartları

Program mühəndisliyi üzrə standartlarda çox kiçik müəssisələr (Very small enterprises -

VSE) adı ilə standartlar qrupu verilmişdir. Çox kiçik müəssisələrə 25 nəfərdək insanın iştirak etdiyi təşkilat, səbə və layihələr aid edilir. Məsələn Avropada 92,2% şirkətlərin 1-9, 6,5% şirkətlərin 10-49 əməkdaşı var. ABŞ-da 95% şirkətlərin 10 və daha az, Kanadada Montreal bölgəsində 80% şirkətlərin 25 və ya az, 50% şirkətlərin 10 və ya daha az, İrlandiyada 66% şirkətlərin 20-dən az əməkdaşı var [20]

ISO standartları əsasən iri program layihələri və şirkətlər üçün nəzərdə tutulmuşdu və çox kiçik müəssisələrin tələblərinə cavab vermirdi. Bu müəssisələrə kömək etmək üçün ISO 12207 və ISO 15289 standartları əsasında ISO / IEC 29110 standartlar qrupu işlənildi. 2005-ildə professor Laport ISO 29110 standartlarının redaktoru təyin edildi. Bu standartlara böyük maraq yarandığından onu bir çox dillərə (çex, fransız, alman, yapon, portugal, ispan) tərcümə etdilər. Braziliya, Yaponiya və Peruda isə ISO 29110 milli standart kimi qəbul edildi [21].

Program mühəndisliyi üzrə tədris standartları

Hal-hazırda informasiya texnologiyaları sahisi üzrə mütəxəssislərin hazırlanması bütün dünyada prioritet sahələrdən biri kimi qiymətləndirilir. Müasir program təminatını işləmək və müşayiət etmək üçün bu sahənin mütəxəssisləri programlaşdırmanın ən müasir texnologiyaları ilə işləmək qabiliyyətinə malik olmalıdır [22].

Program mühəndisliyinin tədrisi elə təşkil edilməlidir ki, təşkilatlılıq qabiliyyəti, idarəetmə bacarığı olan və rəqabətə davamlı istənilən sinif program sistemlərini yarada bilən mütəxəssislər hazırlamaq mümkün olsun. Qabaqcıl program sənayesinə malik olan ölkələrin universitetlərində program mühəndisliyinin və informatikanın tədrisi üçün aşağıda göstərilən tədris standartlarından istifadə edilir:

1. Computing Curriculum (hesablama texnikası üzrə kurrikulum) layihəsi çərçivəsində IEEE və ACM program mühəndisliyinin universitetlərə tədrisinə dair tövsiyələrindən ibarət olan **SE2014** (*Software Engineering 2014: Curriculum Guidelines for Undergraduate Degree Programs in Software Engineering* – Program mühəndisliyi 2014: bakalavrlar üçün program mühəndisliyi sahisi üzrə tədris programı) sənədini işləmişlər. SE2014 universitet və kolleclərin program mühəndisliyi üzrə tədris etməli olduqları bilikləri ayrıtlıqları ilə təsvir edir, tədrisin ümumi prinsiplərini göstərir. Bu sənəddə tədris planlarının nümunələri da verilmişdir [23];
2. Program Mühəndisliyinin Koordinasiya Komitəsi (*Software Engineering Coordinating Committee*) tərəfindən program mühəndisliyi üzrə biliklər toplusu – **SWEEBOK** (*Software Engineering Body of Knowledge*) işlənilmişdir. 2013-cü ildə işlənilmiş son versiyası 15 bilik sahəsinə əhatə edir, **SWEEBOK V3 ISO/IEC TR 19759:2005** standartına əsaslanır və uzun illər işləmiş pəşəkar mütəxəssislərin bilikləri əsasında hazırlanmışdır [24];
3. 2009-cu ildə Sistem Mühəndisliyi üzrə Beynəlxalq Şura – **INCOSE (International Council on Systems Engineering)**, IEEE, ACM və başqalarının iştirakı ilə program mühəndisliyi üzrə magistr hazırlığı üçün kurrikulum **GSwE2009** (*Graduate Software Engineering 2009*) işlənilmişdir [25];
4. ACM, IEEE və IEEE Computer Society (IEEE kompüter cəmiyyəti) iştirakı ilə **Computing Curricula 2013: Computer Science** (Hesablama texnikası üzrə kurrikulum 2013: Kompüter elmləri) informatika və program mühəndisliyi üzrə tədris standartının son versiyası işlənilmişdir [26].

Standartlaşmanın tədrisi

Program vasitələrinin keyfiyyətinin təmin edilməsi problemini səmərəli şəkildə həll etmək məqsədiələ program təminatının həyat dövrünün bütün mərhələləri üçün mövcud olan keyfiyyətin təmin edilməsi üzrə standartların tətbiqi vacib məsələlərdəndir. Mövcud beynəlxalq standartların klassifikasiyasından da (şəkil 1,2) göründüyü kimi bu standartlar həyat dövrünün bütün

mərhələlərini əhatə edir və hər mərhələ üzrə bir qrup standartlar mövcuddur. Program təminatının təyinatından asılı olaraq onun istehsalı üçün hansı standartın seçilcəyi program mühəndislərinin, layihə rəhbərlərinin üzərinə düşür və bu işdə onların pəşəkarlığı vacib rol oynayır [27].

2000-ci illərin avvallarından başlayaraq bir çox dövlətlərdə standartlaşmanın tədrisinə başlanılmışdır. Standartlaşmanın tədrisi standartlar, onların tətbiqi və inkişafı haqqda məlumatlılığı artırır. Standartlaşma ilə əlaqədar yaranan biləcək problemlərin öyrədilməsi tələbələrin daha yaxşı mütxəssis kimi yetişməsinə təkan verir.

[28]-da müəlliflər standartlaşdırma sahəsində tədrisinin dünya təcrübəsini araşdırmışlar. Bu məqalədə 21 dövlətin 118 tədris programı üzrə empirik verilənləri əsasında təhlil aparılmışdır. 10 dövlətdə (Yaponiya, Koreya, Filippin, Tailand, Türkiyə, Böyük Britaniya və s.) bu ibtidai və orta təhsildə, 27 dövlətdə (Çin, Fransa, İndoneziya, Koreya, Yaponiya və s.) isə ali təhsil səviyyəsində tədris olunur. İbtidai və orta siniflərdə standartlaşma üzrə tədris proqramlarının məqsədi standartlaşma və onun tətbiqinin vacibliyi haqqda məlumat verməkdən, ali təhsil sahəsində isə xüsusi biliklərin, standartlaşma nəzəriyyəsinin öyrədilməsi və tətbiq edilməsindən ibarətdir. Tədris materialları məzmununa görə 6 modulda qruplaşdırılmışdır: Modul 1. Gündəlik misallar; Modul 2. Faktiki məlumatlar; Modul 3. Akademik nəzəriyyə; Modul 4. Tematik araşdırılmalar; Modul 5. Vərdişlərin toplanması; Modul 6. Xüsusi standartlar. Bu modullarda 3 tədris istiqaməti müəyyən edilmişdir:

- aşağı siniflər üçün (modul 1 və 2);
- ali məktəblər üçün (modul 3 və 4);
- təcrübəli işçilər üçün (modul 5 və 6).

Bütün səviyyələrdə tələbələr qrup şəklində təcrübi məşğələlərə üstünlük verirlər.

Hal-hazırda standartlaşdırmanın tədrisinə tələbat artır. Məsələn, İndoneziyada milli standartlaşdırma orqanı ilə əməkdaşlıq edən universitetlərin sayı 2007-ci ildən 2012-ci ildək 0-dan 23-ə yüksəlmişdir. Lakin bütün bunnarla baxmayaraq standartlaşmanın tədrisinə hər ölkənin öz yanaşması var və vahid struktura malik tədris programı yoxdur [29].

Nəticə

Qlobal iqtisadiyyat şəraitində program mühəndisləri program təminatının həyat dövrü proseslərinin işlənilməsi üçün vahid standartlar dəstindən istifadəyə dair razılıqə gəlməlidirlər. Bu gün İKT-nin sürəti yüksəkliyi və geniş tətbiqi sosial-iqtisadi inkişafın prioritet məsələlərinindən və onun həlliində standartlaşdırmanın rolu böyükdür. Bu baxımdan telekommunikasiya və informasiya texnologiyaları sahəsində optimallıq, şəffaflıq, səməralılık və məqsədə uyğunluq prinsiplərinə əsaslanan standartların işlənilib hazırlanması və inkişaf etdirilməsi zərurətə çevriləməkdədir.

Program təminatının işlənilmə prosesində yeni metodların yaranması və sürətlə artması yeni standartların işlənilməsi zəruri edir. Program təminatının işlənilmə prosesi çox mürəkkəb olduğundan program mühəndisliyində yeni, daha faydalı və əsaslandırılmış proseslərin və qabaqcıl metodların təpiləsi və integrasiyası da digər mühəndis sistemlərinə nəzərən uzun çəkir. Program sənayesinin sürətli inkişafı standartların və metodologiyaların sürətlə təkamülünü tələb edir. Program mühəndisliyi üzrə standartlar durmadan inkişaf etdirilir, dövri şəkildə nəzardən keçirilir və lazımlı gəldikdə yenilənir. Bu standartların bəziləri 5 ildən bir, bəziləri isə ciddi dayışıklılıqlara ehtiyac olduqda yenilənir.

Deyilənləri ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, keyfiyyətli və rəqabətə davamlı program təminatının işlənilməsi üçün program təminatını işləyən mütxəssislər standartlaşma sahəsində aşağıdakı biliklərə ziyanlanmalıdır:

- Program mühəndisliyi standartlarının vacibliyi və onun inkişaf tendensiyaları;
- Program təminatının keyfiyyətinin idarə edilməsi və sertifikatlaşdırılması proseslərinin standartları;
- Program təminatının işlənilməsi üçün standartlar;

- Program təminatının sənədləşdirilməsi, tələblərin müəyyən edilməsi, risklərin qiymətləndirilməsi, sınaq, müşayiət etmə üçün standartlar;
- Program təminatının işlənilməsi və tətbiq edilməsi zamanı istifadə edilən alətlər və metodların standartları;
- Kəməkçi (qaydalar, lügətlər və s.) standartlar.

Bu biliklərin əldə edilməsi üçün isə aşağıda verilən tədbirlərin həyata keçirilməsi aktual və vacib problemlərdən biridir:

1. Azərbaycanda da program mühəndisliyi üzrə beynəlxalq standartlar əsasında program təminatının həyat dövrünü əhatə edən milli standartlar və tədris standartları işlənilməlidir;
2. Azərbaycanda əsasən çox kiçik müəssisələrin olduğunu nəzərə alaraq ISO / IEC 29110 standartı milli standart kimi qəbul edilməli və ya onun əsasında milli standart işlənilməlidir;
3. Dünya təcrübəsinə əsaslanaraq Azərbaycanda da ali təhsil müəssisələrində standartlaşmanın tədrisinə başlanılmalıdır.

Ədəbiyyat

1. Əliquliyev R.M., İmamverdiyev Y.N., Mahmudov R.S. İnformasiya təhlükəsizliyinin multidisiplinər elmi-nəzəri problemləri, İnformasiya Cəmiyyəti Problemləri, 2017, №2, s.32-43
2. International Organization for Standardization, <https://www.iso.org/home.html>
3. International Electrotechnical Commission, <https://www.iec.ch/>
4. Association for Computing Machinery, <https://www.acm.org>
5. Software Engineering Institute, <https://www.sei.cmu.edu>
6. Project Management Institute, <https://www.pmi.org>
7. Institute of Electrical and Electronics Engineers, <https://www.ieee.org>
8. ISO/IEC JTC 1/SC 7, Software and systems engineering, <https://www.iso.org>
9. Standartlaşdırma, <http://www.mincom.gov.az/az/view/pages/79>
10. Khan, H. H., & Malik, M. N. Software Standards and Software Failures: A Review With the Perspective of Varying Situational Contexts. *IEEE Access: Practical Innovations, Open Solutions*, 5, 17501-17513, 2017, doi: 10.1109/ACCESS.2017.2738622
11. Gonzalez-Perez, B. Henderson-Sellers, T. McBride, G.C. Low, X. Larrucea, An ontology for ISO software engineering standards: 2) Proof of concept and application, Computer Standards & Interfaces, 2016, doi:10.1016/j.csi.2016.04.007
12. Software Engineering Standards, <http://www.users.encs.concordia.ca>
13. Software Engineering, <https://webstore.ansi.org/industry/software/software-engineering>
14. Profiles of standards for the life cycle of systems and software in software engineering. Standards Profile <https://equipment.ru/en/gadgets/profilii-standartov-zhiznennogo-cikla-sistem-i-programmnih-sredstv-v/>
15. Липаев В.В. Профили стандартов жизненного цикла программных средств //JetInfo, 2005, №12(151), с.2-19.
16. Оценка надежности программных средств в соответствии со стандартами серии SQuaRE, <https://poznayka.org/s28958t1.html>
17. Claude Y. Laporte, Alain April. Software Engineering Standards and Models. Software Quality Assurance, Chapter 4, 2017, pp.101-115.
18. Bayramova T.A., Abbasova N.P. Program təminatının verifikasiya və validasiyası “Riyaziyyatın tətbiqi məsələləri və yeni informasiya texnologiyaları” III respublika elmi konfransı, Sumqayıt, 15 dekabr 2016.

19. The ISO/IEC 25000 series of standards, <https://iso25000.com/index.php/en/iso-25000-standards/>
20. Claude Y. Laporte, Rory V. O'Connor, Luis-Herman Garcia-Puclar. The Implementation of ISO/IEC 29110 Software Engineering Standards and Guides in Very Small Entities / Evaluation of Novel Approaches to Software Engineering: 10th International Conference, ENASE 2015, Barcelona, Spain, April 29–30, 2015, pp.162-179.
21. Claude Y. Laporte, Simon Alexandre, Rory V. O'Connor. A Software Engineering Lifecycle Standard for Very Small Enterprises / Software Process Improvement: 15th European Conference, EuroSPI 2008, Dublin, Ireland, September 3-5, 2008, pp. 129–141.
22. Kazimov T.H., Bayramova T.A. Azərbaycanda program mühəndisliyinin tədrisinin problemləri // İnformasiya Cəmiyyəti Problemləri, 2017, № 1, s.105-111.
23. Software Engineering 2014, Curriculum Guidelines for Undergraduate Degree Programs in Software Engineering, <https://www.acm.org/education/se2014.pdf>
24. Software Engineering Body of Knowledge (SWEBOK), <https://www.computer.org>
25. Graduate Software Engineering 2009, (GSwE2009) Curriculum Guidelines for Graduate Degree Programs in Software Engineering, <https://www.acm.org>
26. Computer Science Curricula 2013, Curriculum Guidelines for Undergraduate Degree Programs in Computer Science, <http://www.acm.org/education/CS2013-final-report.pdf>
27. Мышенков К. С., Павлов П. А., Тоноян С. А. Классификация стандартов в области качества информационных систем и программных средств // Радиопромышленность. 2017. № 4. С. 151–162.
28. Choi, D. G. and de Vries, H.J., Standardization as emerging content in technology education at all levels of education, International Journal of Technology and Design Education 21 (1), 2011, pp. 111-135.
29. De Vries, H. J. Standardization: A business approach to the role of national standardization organizations. Springer Science & Business Media, 2013.

УДК 004.413(075)

Байрамова Тамилла А.

Институт Информационных Технологий НАНА, Баку, Азербайджан
tamilla@iit.science.az

Анализ стандартов программной инженерии

Развитие программной инженерии требует динамичности и инновационности процесса разработки программного обеспечения и укрепления его правовых и экономических основ. Для разработки высококачественного программного обеспечения, отвечающего требованиям заказчика, его нормативная база должна быть регламентированной и стандартизированной. Существуют сотни международных стандартов, охватывающих процессы жизненного цикла программного обеспечения. В статье анализируются стандарты разработки программного обеспечения и подчеркивается важность их применения для управления качеством. Предоставлена информация об областях применения этих стандартов и ведущих организациях, разрабатывающих стандарты программной инженерии. Показаны классификации стандартов по разным характеристикам программного обеспечения. Подготовка профессиональных инженеров-программистов является приоритетной задачей. В процессе обучения они должны приобрести широкую базу знаний и умение для разработки, документации, управления жизненным циклом программного обеспечения, по управлению персоналом и т.д. С этой целью международными организациями было разработано несколько образовательных стандартов. На основе изучения этих стандартов была подчеркнута актуальность разработки в Азербайджане учебной программы, основанной на международных

стандартах и с учетом особенностей национального образования для подготовки профессиональных инженеров-программистов. В то же время показана важность преподавания существующих базовых стандартов, профилей стандартов и вопросов их применения студентами и специалистами по программной инженерии. Рекомендуется разработать и принять в Азербайджане национальные стандарты по программной инженерии, основываясь на мировом опыте разработки и внедрения стандартов.

Ключевые слова: программная инженерия, стандарты, управление качеством, профили стандартов, стандарты обучения.

Tamilla A. Bayramova

Institute of Information Technology of ANAS, Baku, Azerbaijan

tamilla@iit.science.az

Analysis of software engineering standards

The development of software engineering requires the dynamism and innovation of the software development process and the strengthening of its legal and economic foundations. To develop high-quality software that meets customer requirements, its regulatory framework must be regulated and standardized. There are hundreds of international standards covering software life cycle processes. The article analyzes the software development standards and emphasizes the importance of their application for quality management. Information is provided on the areas of application of these standards and on the leading organizations developing the software engineering standards. The classifications of the standards according to different characteristics of the software are shown. Training of the professional software engineers is a priority. In the training process, they must acquire a wide knowledge base and ability for the development, documentation, life cycle management of software, personnel management, etc. In this regard, several educational standards are developed by the international organizations. Based on the study of these standards, the relevance of developing a curriculum in Azerbaijan based on the international standards and the consideration of the peculiarities of the national education for the training of the professional software engineers is emphasized. At the same time, the importance of training the existing basic standards, profiles of standards and their application problems to students and specialists in software engineering is shown.

In the end, it is recommended to develop and adopt the national standards for software engineering in Azerbaijan, based on world experience in the development and implementation of standards.

Keywords: software engineering, standards, quality management, standards profiles, training standards.